


ƏDƏBİYYATŞUNAŞLIĞIMIZA DƏYƏRLİ TÖHFƏ



Xaxın günlərdə Latviya-dakı beynəlxalq "Globe edit" mətbəesində işıq üzü görən AMEA Naxçıvan Böləmisi İncəsənet, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşunaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın "Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyası olduqca maraqlı bir mövzuya həsr olunmaqla Şərqli Qərin qovuşlığında var olan, multikultural dəyərlərin, sivilizasiyalara rası mədəniyyətin beşiyi Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti üçün əlamətdar hadisələrdəndir. Əsəre ulu önder Heydər Əliyevin "Yönüümüz Şərqə olsa da, yolumuz Qərbədir" fikri ilə başlayan ədəbiyyatşunas alim Şərq və Qərb, bu iki qütbüñ qarşılıqlı elmi-mədəni əlaqə və münasibətləri kontekstində Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, həyat və fəaliyyətinin müəyyən bir hissəsinə Naxçıvanda keçirən, burada doğulub boyabaşa çatmış Məmməd Səid Ordubadi yaradıcılığını tədqiqat obyektinə çevirmişdir. Üç fəsildən ibarət monoqrafiyada özünəməxsus tədqiqat üslulu ilə hadisələri təhlil edən, onları milli ədəbi düşüncəsindən keçirən müəllifin hər bir araşdırmanın nticəsində gəldiyi qənaətlər öz elmi sanbalı ilə diqqəti cəlb edir.

Monoqrafiyanın birinci fəslinde Şərq və Qərb, bununla bağlı nəzəriyyələr Azərbaycan və Naxçıvan ədəbi mühiti, burada yaşayıb fəaliyyət göstəren görkəmli simalar, Şərq və Qərb konsepsiyasına ayrı-ayrı tədqiqatçıların yanaşma və münasibətləri kimi məsələlər öne çıxılmışdır. Monoqrafiyanın ikinci fəslinde böyük sənətkar Məmməd Səid Ordubadının həyatı və fəaliyyətinin xronoloji ardıcılıqla tədqiqinə, budoğru onun qəleme aldığı əsərlərin mövzu dairəsi kimi məsələlərin təhliline geniş yer verilmişdir. Monoqrafiyanın üçüncü fəsi isə konkret olaraq Məmməd Səid Ordubadi yaradıcılığından Şərq və Qərb probleminin qoyuluşu və digər ədəbi nümunelərlə müqayisəli araşdırılmasına həsr olunmuşdur. Çünkü ədəbiyyat tariximizin müxtəlif mərhələlərində yaşayıb fəaliyyət göstəren sənətkarlarımıza yaradıcılığında Şərq və Qərb faktoru bu və ya digər dərəcədə özünü göstərmüşdür. Bu proses xüsusilə XIX yüzilliyin ikinci yarısı, XX yüzilliyin əvvəllerində daha geniş vüset almışdır. Ona görə yox ki, Şərqdə elm və ədəbiyyat zəifləmişdir. Əksinə budoğru Azərbaycanda A.Bakixanov, M.F.Axundzadə, M.Ə.Sabir, N.Vəzirov, C.Məmmədquluzadə, E.Sultonov, H.Cavid kimi yazıçı ve

sairlərin, "Şərqi Rus" qəzeti, "Molla Nəsrəddin", "Füyuzat" kimi jurnalların fəaliyyət göstərdiyi bir dövr idi. Sadəcə, bu dövrde Qərbdə belə demək mümkünse, bütün sahələrdə, o cümlədən də elm və ədəbiyyat sahəsində ciddi irəliləyişlər elde edilir. Bunun da məntiqi davamı kimi həmin mərhələdə müxtəlif Avropana ölkələrinə seyahat edən, oradakı tərəqqini görən dövrün qabaqcıl düşüncəli ziyanları Şərqi bu inkişafda geri qalmaması arzuyla çıxış edirdilər. Unutmayaq ki, hələ əsrlər once Şərqdə ədəbiyyat İntibah dövrünü yaşayıb Nərgiz İsmayılovanın "Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyası olduqca maraqlı bir mövzuya həsr olunmaqla Şərqli Qərin qovuşlığında var olan, multikultural dəyərlərin, sivilizasiyalara rası mədəniyyətin beşiyi Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti üçün əlamətdar hadisələrdəndir. Əsəre ulu önder Heydər Əliyevin "Yönüümüz Şərqə olsa da, yolumuz Qərbədir" fikri ilə başlayan ədəbiyyatşunas alim Şərq və Qərb, bu iki qütbüñ qarşılıqlı elmi-mədəni əlaqə və münasibətləri kontekstində Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, həyat və fəaliyyətinin müəyyən bir hissəsinə Naxçıvanda keçirən, burada doğulub boyabaşa çatmış Məmməd Səid Ordubadi yaradıcılığını tədqiqat obyektinə çevirmişdir. Üç fəsildən ibarət monoqrafiyada özünəməxsus tədqiqat üslulu ilə hadisələri təhlil edən, onları milli ədəbi düşüncəsindən keçirən müəllifin hər bir araşdırmanın nticəsində gəldiyi qənaətlər öz elmi sanbalı ilə diqqəti cəlb edir.

Lakin bütün bunlara baxmayaraq elm və ədəbiyyatda qarşılıqlı təsirin olduğunu inkar etmək olmaz. Əsrlər boyu Qərb Şərqdən bərehələndiyi kimi, zamanla Şərq de Qərbdən faydalananmışdır. Bütün bu aspektləri nəzərə alarken geosiyasi maraqların mərkəzində yerleşən Naxçıvan ədəbi mühitindəki müteffekkirlerin, o cümlədən Məmməd Səid Ordubadının can yanğışını, inkişafə çatmaq ideallarına başa düşmək o qədər də getin olur.

Monoqrafiya müəllifinin də qeyd etdiyi kimi, M.S. Ordubadi nəinki qoca Şərqi, hem də Avropanı cəmiyyətimizə tanınan ədəbiyyat nəhənglərindəndir. Onun yaradıcılığında, xüsusilə romanlarında Şərq və Qərb baxışbucağı, onların sintezini əyani şəkildə görmək olur. Həmin əsərlərdən "İki çocuğun Avropa səyahəti", "Dumanlı Təbriz" əsərində Nina və İraidanın dialogunu, "Qılinc və Qələm" əsərindəki fikirlər, faktlar buna misal ola bilər.

Müəllifin fikrincə, M.S. Or-

dubadi daha çox Şərqə meyilli yazıçı olmaqla yanaşı, milliyyətçi mövqeyi ilə də diqqəti cəlb edir. "Qılinc və qələm" əsərində Fəxreddin surətinin dili ilə deyilen fikirlərdə bunu müşahidə edirik. M.S. Ordubadi yaradıcılığında Şərq və Qərb məsələlərini ətrafla aşşadır Nərgiz İsmayılovanın gəldiyi ümumi nticə bundan ibarətdir ki, bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da Qərbi Şəqsiz, Şərqi Qərbsiz təsəvvür etmək olmaz. Onlar biri digərinə qarşılıqlı təsir etməklə inkişaf edir, zənginləşir. Onun fikrincə, ister o dövrde, isterse de yaşadığımız zamanda Qərb dünyasına meyil şüurlu xarakter daşımış və bu gün də daşımaqdır. Müellifə görə, gerəkliyi dərək etmədən qərbe meyillənmək, "qərblişmək" geləcəkde ciddi fəsadlar törədə bilər. Buna görə də milli kimliyimizin, mədəniyyətimizin, mentalitetimizin, dəyərlərimizin ön planda tutulması bütün dövrlərdə her bir azərbaycanının müqədəs amalı olmuş və günümüzde olmalıdır.

İnaniq ki, ədəbiyyatşunaslıqda öz orijinallığı ilə diqqəti cəlb edən Şərq və Qərb konsepsiyası, həmin konsepsiyanın nümunəvi tədqiqat əsərlərindən olan "Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyası azərbaycançılıq ideologiyasının, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin, tolerantlığımızın, həmanızminin təbliğatçısı və karşısına çevrilərək Azərbaycan elm və mədəniyyətinin, Naxçıvan ədəbi-medəni mühitin, bu mühitin yetişdirdiyi görkəmli simaların dünyada tanıdlımasında mühüm məbəROLUNU OYNAYACAQ. Əsərin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Rəşad Zülfüqarov,
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru